



XALQ QƏZETİ

№ 10 (28982) 15 yanvar 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib



❑ **Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 sayılı birləşmiş şəhər xəstəxanasının açılışı olub.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və 17 sayılı birləşmiş şəhər xəstəxanasının baş həkimi, Əməkdar həkim Elmira Refailova görülen işlər barədə məlumat verdilər. Bildirildi ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yarasız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.

Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pe-

diatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolaringoloq, oftalmoloq, stomatoloq kabinetləri,əczaxana yaradılıb. Tibb müəssisəsində, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməcxanası da var. Xəstəxana binası yüksək zövq və keyfiyyətlə inşa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə

xidmət göstərə bildisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.

Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur.

Heydər Əliyev Fondu səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinə dəyərli töhfələr verir. Fəaliyyəti dövründə fondun təşəbbüsü ilə müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, Müalicə-Diaqnostika, Reabilitasiya

mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Fondun gələcəyimiz olan uşaqların sağlamlığı üçün atdığı addımlar görülen işlərin tərkib hissəsidir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiasız həyat naminə layihələr və Fond tərəfindən həyata keçirilən digər tədbirlər, ilk növbədə, vətəndaşlarımızın sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi kimi mühüm və nəcib məqsədə xidmət edir. Bu gün Azərbaycanda səhiyyənin inkişafı bir çox sahədə özünü aydın büruzə verir. Bu, istər yeni tibb ocaqlarının inşası, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpası, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan

vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülen mühüm işlərin davamlı olduğunu göstərir.

Sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

– Bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində çox gözəl hadisə baş verir, çox əlamətdar bir gündür. Biz yeni tikilmiş gözəl xəstəxananın açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirik.

(ardı 2-ci səhifədə)




Azərbaycan müstəqillik yolu ilə uğurla irəliləyir

» 6



Dünya Bankı Azərbaycanda bu il 3,6 faiz iqtisadi artım proqnozlaşdırır

» 7



Xalq şairi Fikrət Qoca: “Nəsimi ili”nin elan olunması ədəbiyyatımıza, mədəniyyətimizə böyük qaygının təzahürüdür

» 8



Türkiyədən Trampa cavab: Biz heç bir təhiddən QORXMURUQ

» 9

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib



(əvvəli 1-ci səhifədə)

Çox gözəl binadır, çox gözəl şərait yaradılıb, ən müasir avadanlıq quraşdırılıb. Binaanın sahəsi də çox böyükdür və əminəm ki, burada xəstələrə ən yüksək tibbi xidmət göstəriləcəkdir. Mən buraya gələrkən girişdə mənə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri göstəridi. Siz, burada işləyən həkimlər, tibb işçiləri yaxşı bilirsiniz ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi. Bu, təbii, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı. Mən xatırlayıram, bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimini müraciət etmişdi ki, yeni xəstəxana tikilsə yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik. Onu da xatırlayıram ki, o səfərdə bir neçə xahiş irəli sürülmüşdü. Onların arasında Mədəniyyət evinin, məktəbin, poliklinikanın və xəstəxananın tikilməsi təklifləri var idi və hər biri icra edildi. Yeni, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi. Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlinə dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrində problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək.

Qobustan xəstəxanasının təməlinə biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi,



həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımı tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə

şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın.

Siz yaxşı bilirsiniz ki, 5 milyon-dan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımı səviyyədə müalicə alır.

Diagnozika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Bu xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Mənə məlumat verildi ki, bu məsələ ilə bağlı ciddi problemlər var idi və bu bölgədə doğum şöbəsi yox idi. Siz onu da yaxşı bilirsiniz ki, bu xəstəxana ətraf qəsəbələrə də xidmət göstərəcək, on minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi mənə daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ

almaq üçün gəlməli olurdular. Bu da həm məsəfədir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər.

Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayırıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və həkimlərə uğurlar arzulayıram. Həkimlər üçün gözəl iş yeri yaradılıb ki, siz burada xəstələrə yaxşı xidmət göstərsiniz. Sağ olun.

Xəstəxananın baş həkim, Əməkdar həkim Elmira RƏFƏİLOVA yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

– Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, biz sizi bir daha salamlayıraq, rayonumuza xoş gəlmisiniz. Bu gün Qobustan qəsəbəsi və bütün Qaradağ rayonu sevinc içindədir. Keçən əsrin 50-ci illərində tikilmiş 17 sayılı birləşmiş şəhər xəstəxanası yararsız vəziyyətə düşmüşdü. Siz dərhal Sərəncam verdiniz, xəstəxana söküldü və yerində yenisi tikildi. Bu müasir, gözəl tibbi cihazlarla təmin olunmuş xəstəxananı bu gün Sizə hədiyyə edirsiniz. Bu hədiyyəyə görə böyük minnətdarlığımızı bildirmək istəyirik. Bu, şəxsən Sizin və Mehriban xanımın tibb sahəsinə olan qayğınızın nəticəsidir.

Dörd ildən artıqdır ki, Sizin Sərəncamınıza əsasən ildə bir dəfə

əhalinin dispanserizasiyası keçirilir, bu aksiya xəstəliklərin aşkar edilməsinə və profilaktikasına böyük kömək edir. Belə bir növbəti dispanserizasiya bu gözəl binada daha səmərəli və keyfiyyətli keçəcək. Xüsusilə vurğulamaq istəyirəm ki, bizim xəstəxanada hemodializ və travmatologiya şöbələri Qaradağ rayonu tarixində ilk dəfə fəaliyyət göstərəcək. Nəinki bizim qəsəbəyə, ətrafdakı rayonlara, 50-60 min əhaliyə xidmət göstərmək imkanımız var. Bütün cihazlarımız, hər bir imkanımız var. Biz Sizə söz veririk ki, xalqımıza vicdanla, keyfiyyətlə xidmət edəcəyik.

Kollektivimiz adından və Qobustan qəsəbəsi sakinləri adından, bütün Qaradağ rayonu adından Sizə böyük minnətdarlıq edirik. Sizə və ailə üzvlərinizə cənaətlə, Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeniyeni uğurlar diləyirik. Allah Sizi və Sizin ailənizi qorusun. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Allahverdi MƏMMƏDOV dedi: Cənab Prezident, Qobustana ikinci dəfədir gəlirsiniz. Sizin gəlməyiniz bizim üçün bayramdır. Bu bayramı bizə nəşib ediyinizə görə Sizə minnətdarıq.

Qobustan qəsəbəsinin əhalisi adından, ağsaqqallar, ziyalılar adından Sizə "Xoş gəlmisiniz!" deyirik, Sizə uğurlar, cənaətlə arzulayıraq. Allah Sizi bizə çox görməsin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, Qobustan qəsəbəsinin, bütün Qaradağ rayonunun sakinlərinə salamlarımı çatdırın. Bilirsiniz ki, mənə Qaradağ rayonu ilə uzun tarix birləşdirir. Mən öz siyasi fəaliyyətimə buradan başlamışam.

Allahverdi MƏMMƏDOV: Mehriban xanım bizim Qobustan qorğunu 2007-ci ildə UNESCO-ya daxil edib. Bizim bu Qobustanı dünyaya tanıtdırdığı üçün sevimli Mehriban xanıma minnətdarıq.


Mehriban ƏLİYEV: Çox sağ olun.

Allahverdi MƏMMƏDOV: Qəsəbəmizin sakinləri adından Sizə də minnətdarlığımızı bildiririk, cənab Prezident, çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sonda xatirə şəkləri çəkdirildi.

AZƏRTAC



Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünüməliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilsin.

2. Azərbaycan Respublikasının Alter-

nativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilsin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət)

Şurasının Katibliyi ləğv edilsin və onların fəaliyyəti ictimai əsaslarla heyatə keçirilməklə yenidən təşkil edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanları

nın normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının balanslarında olan dövlət əmlakına münasibətdə "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görüb üç ay müddətində

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq təkliflərini və müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. bu Fərmanın irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan komissiyalara və Tarif (qiymət) Şurasına tapşırılsın ki, müvafiq işçi qrup və katiblikləri həmin komissiyaların və Tarif (qiymət) Şurasının üzvlərinin təmsil etdikləri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibdə

formalaşdırsın, onların əsasnamələrini təsdiq etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.**

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlətimizin başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini dedi. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini

yini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Kunio Mikuriya xüsusilə Azərbaycanın korruptsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını dedi və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda korruptsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu dedi. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirdi. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının "Doing Business" hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşidaki illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi.

AZƏRTAC

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Agentlik:

2.1.1. baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarətə həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAIM) fəaliyyətini əlaqələndirir;

2.1.2. kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAIM vasitəsilə həyata keçirir;

2.1.3. aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir;

2.1.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin digər hüquq və vəzifələrini həyata keçirir;

2.2. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAIM-ə verilsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

4.1. Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. regionlarda DAIM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin rəqləmətlərini üç ay müddətində təsdiq etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinə işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası"na uyğun olaraq tədbirlər görsünlər.

6. Agentliyin əsasnaməsi təsdiq ediləndə bu Fərmanın 1-ci hissəsində

nəzərdə tutulan dövlət xidmətləri öz fəaliyyətlərini davam etdirsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin balanslarındakı dövlət əmlakının Agentliyin əsasnaməsi təsdiq edildiyi gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il

“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir.

Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu sahədə həyata keçirilmiş, konkret hədəflərə yönəlmis məqsədyönlü tədbirlər nəticəsində ölkədə iqtisadiyyatın digər sektorları kimi sənaye infrastrukturunu da təkmilləşdirilmiş, sənayenin üstün artımı təmin edilmiş, bu sahənin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması və yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən sənaye məhsullarının istehsalının artırılması, eyni zamanda, ölkənin müdafiə siyasətinin başlıca istiqamətlərindən olan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi bu sahədə fəaliyyət göstərən yüksək inkişaf potensialına malik müəssisələrin qabaqcıl təcrübə və texnologiyalar əsasında modernləşdirilməsinin həyata keçirilməsini, qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə, mövcud iqtisadi konyunkturada rəqabətdə davamlılığının artırılmasını zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

2. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyət qabaqcıl texnologiyaları tətbiq etmək üçün Azərbaycan Respublikasında silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir;

3.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. üç ay müddətində:

4.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.3. Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturunu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin Cəmiyyətin tabeliyinə verilməsi, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, onların fəaliyyətində səmərəliliyinin daha da artırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.5. Cəmiyyətin balansına veriləcək aktivləri fəaliyyət profiline uyğun olaraq təsniflədsirsin, onun fəaliyyət istiqamətləri ilə uzlaşmayan və ya problemlı aktivləri müəyyən etsin və beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin aktivlərin mərhələli şəkildə Cəmiyyətin balansından çıxarılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.6. Cəmiyyətin tabeliyinə veriləcək müəssisələrin infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər gör-sün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş gündən:

4.2.1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin normativ hüquqi aktlarına münasibətdə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiyası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Cəmiyyətin təklifləri əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2.2. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.5-ci yarımbənd ləğv edilsin;

1.2. 4.1.7-ci bəndə "istəyən şəxs," sözlərindən sonra "Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı müddət nəzərdə tutulmayıbsa" sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmununda 5.12-ci bənd əlavə edilsin:

"5.12. Müvəkkil bankın lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvətmə proseduruna məruz qaldıqda Fondun İdarə Heyətinin qərarı əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelini ləğvətməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi müvəkkil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlar yeni

müvəkkil banka ötürülür."

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr

tarixli 661 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133; 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 525, № 7, maddə 1339; № 11, maddə 2029, № 12 (I kitab), maddə 2329) 3-cü hissəsi və 4.7-ci bəndi ləğv edilsin.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respubli-

kasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan

Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2019-cu il

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

□ **Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb.**

AZƏRTAC xəbər verir ki, Kunio Mikuriyanın Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Baş nazir Azərbaycan ilə təşkilat arasında uzunmüddətli uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirib ki, gənc ölkə olmasına baxmayaraq, Azərbaycan Ümumdünya Gömrük Təşkilatına uğurla inteqrasiya edib. Bu məsələdə Kunio Mikuriyanın xüsusi rolunu qeyd edən Novruz Məmmədov onun ölkəmizə səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmli olacağına əminliyini bildirib.

Kunio Mikuriya da



öz növbəsində, Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Ümumdünya Gömrük Təşkilatının Azərbaycan da dörd regional mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən baş katib deyib ki,

ölkəmiz təşkilatın ən fəal üzvlərindən biridir və qurumun işinə mühüm töhfə verir.

Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının standartlarını uğurla tətbiq etdiyini söyləyən Kunio Mikuriya ölkəmizlə səmərəli əməkdaşlığın daha da genişləndirilməsi üçün

səylərini əsərgəməyəcəyini deyib.

Söhbət zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı əməkdaşlığın gələcək inkişafına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb



□ **Vətənpərvərliyin ən ali məqamı şəhiddir. Bu ucalığa yüksələnlərin ömür yolu şərəfli və örnək sayılır. Müxtəlif məqamlarda bizi düşündürən, narahət edən, ağladan, sevindiren, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq. Bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, məhiyyətini təşkil edir. Sözsüz ki, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımızdır.**

bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur", - deyərək məktəbin direktor

liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.

Şəhid Elgün İsmayilovun atası, Əməkdar jurnalist Dağbəy İsmayilov Vətən uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. "Övladım Elgün İsmayilovun bu məktəbdə, sinif otaqlarında, tədbirlərdə iştirakını xatırlamaq mənim üçün qürurvericidir. Övlad, oğul Vətən üçün böyüyür. Bir ailədə dünyaya gəlir, ancaq Vətənin tərəqqisi, müstəqilliyi üçün çalışır. Mən də başımı dik, uca tutaraq oğlumu Vətən yolunda, düşmənlə mübarizədə şəhid olmasından qürur duyuram. Bu gün gözəl bir



AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 14-də Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbirdə səsləndirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəblilər faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirdə məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəvəvan Əsədova çıxış edərək bildirib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətlər insanlığı qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara

səhifə olaraq qalacaq. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna – milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. "Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanlar arasında bizim məktəbin məzunları da var. Məktəbimizin adını daşıyan Rüstəm Əliyevin, ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün İsmayilovun və başqalarının adını çəke bilərəm. Onların keçdiyi şərəfli yol hər birimiz üçün örnekdir. Hər

toru bildirib. Tədbirdə 20 Yanvar İctimai Birliyinin sədr müavini Mustafa Qaramanlı, "Qarabağ Müharibəsi Əlilləri, Vətənləri və Şəhid Ailələri" İctimai Birliyinin sədri İlham Qayıbzadə, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsi Gülverdiyev və başqaları çıxış edərək ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirilib ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Ümummilli

kompozisiya təşkil etmişin. Kompozisiyada Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq yolunda 20 Yanvar faciəsinin fəlsəfəsi, məhiyyəti açılır. Bu kompozisiyanın sonunda mən gələcək əsgərlərimizi – Rüstəmləri, Elgünləri, Milli qəhrəmanlarımızı gördüm. Ölkəmizin bütün məktəblərində bu cür qəhrəmanlar yetişir. Gənclərimizə, balalarımıza Vətən təəssübkeşliyi, Vətənin bilikli, savadlı övladları olmağı arzulayıram", - deyərək şəhid atası qeyd edib.

Məktəbdə silsilə tədbirlər çərçivəsində Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunan "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir" adlı guşə yaradılıb, şagirdlərin rəsm əsərlərindən ibarət sərgi açılıb.

ÜGT və Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələr daha da güclənəcək

□ **Yanvarın 14-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb.**

Görüş iştirakçıları öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əkil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə anıb, "Əbədi məşəl" abidəsinin önünə əkil qoyublar.


Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq Kunio Mikuriyanın yenidən ÜGT-nin baş katibi seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən komitə sədri bu əlaqələrin inkişafına, Azərbaycan gömrüyünə göstərilən dəstəyə görə Kunio Mikuriyaya təşəkkürünü ifadə edib.

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan gömrüyü bu gün Prezident İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində dünya gömrük ailəsinin etibarlı üzvü kimi formalaşıb.

Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılmasına xüsusi önəm verildiyini bildiren Səfər Mehdiyev bu istiqamətdə azərbaycanlı gömrükçülərin dünyanın mötəbər elm ocaqlarında təhsil almasına və təcrübə keçməsinə ÜGT və Yaponiya Gömrük Əməkdaşlığı Fondunun dəstək göstərməsini xüsusi vurğulayıb.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Fəaliyyətinə də toxunan Səfər Mehdiyev burada həm Azərbaycan gömrükçüləri üçün, həm də regional seminarların keçirildiyini və bu tədbirlərin gömrük işinin təşkilinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycana gömrük



yünün ÜGT-nin müxtəlif komitələrində təmsil olunmasını, Dövlət Gömrük Komitəsi əməkdaşının təşkilatda mühüm vəzifələrdən birinə təyin edilməsini iki qurum arasındakı səmərəli əlaqələrin nəticəsi kimi qiymətləndirib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan innovativ islahatların gömrük orqanlarında həyata keçirilməsindən bəhs edən Səfər Mehdiyev korrupsiyaya qarşı aparılan mübarizə, şəffaflığın təmin olunması sahələrində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunaçaq "Yaşıl dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm töhfə verəcək.

Komitə sədri E-TIR, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemine (NCTS) qoşulma istiqamətində atılan addımlardan da bəhs edib və bu tədbirlərin risklərin analizi, ticarətin asanlaşdırılması, tranzitin inkişafına mühüm şərait yaradacağını söyləyib.

Səfər Mehdiyev 2019-cu ildə Azərbaycanda narkotiklərlə mübarizə və informasiya texnologiyaları sahəsində beynəlxalq konfransların keçiriləcəyini və bu tədbirlərin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

ÜGT-nin baş katibi Kunio Mikuriya səmimi qəbula görə minnətdarlığını bildirib, vəzifəsinin icrasına yenidən başlarkən Azərbaycana səfər

etməkdən qürur duyduğunu söyləyib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu deyən Baş katib təmsil etdiyi qurumun bir neçə orqanının Azərbaycanda yerləşməsinə qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

27 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Baş katib, informasiya texnologiyalarının tətbiqi, korrupsiya ilə mübarizə, potensialın və gömrük-biznes əməkdaşlığının gücləndirilməsi sahəsində əldə edilən uğurları diqqətə çatdırıb və Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması sahəsindəki təcrübəsini ÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb. ÜGT rəhbəri ticarətin asanlaşdırılması, gömrük nəzarətinin gücləndirilməsi tədbirlərinə paralel olaraq biznes nümayəndələri ilə səmərəli əlaqələrin qurulmasının da təqdirəlayiq olduğunu bildirib.

ÜGT rəhbəri gömrük sahəsində islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.

Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib.

"Xalq qəzeti"

Paytaxtda abadlaşdırılan növbəti həyət



□ **Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmis "Bizim həyət" layihəsi uğurla davam edir.**

AZƏRTAC xəbər verir ki, yanvarın 14-də "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Binəqədi rayonu, Fərman Məlikov küçəsi 1B, 1Q, 1A, 2A və 2B ünvanında 2400 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 10 000 kvadratmetr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları

məhdud insanların rahat hərəkəti nəzərə alınmış və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə ərazidə uşaq oyun elementləri, müxtəlif idman qurğuları, mini futbol və şahmat

meydançaları salınıb, uşaqlar üçün xüsusi örtüklü əyləncə mərkəzi quraşdırılıb, 8 ədəd söhbətqah və oturmaqalar qoyulub, binaların həyətidə müasir işıqlandırma dirəkləri quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistemik idmanla

məşğulolma refleksinin yadradılmasına nail olmaqdır.

Sakinlərin istəklə maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyət ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilib və 4 000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on dördüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızda abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.



□ **Azərbaycan bu gün beynəlxalq aləmdə öz mövqeyini getdikcə gücləndirən, çox böyük nüfuzla malik olan ölkələr sırasındadır. Nüfuzlu qurumlarla fəal əməkdaşlıq, bəzi beynəlxalq təşkilatlarda sədrlik etmək, Avropada enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli ölkəyə çevrilmək, bölgədə sülhün və əmin –amanlığın təmin olunmasında mühüm rol oynamaq dövlətimizin dünya birliyindəki reytingini daha da yüksəltdi. Bütün bunlar respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayını getdikcə artırır. Qısa müstəqillik tarixində dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə, həmçinin BMT-dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına sədrlik etmək postsovet ölkələrindən heç birinə nəsis olmayıb. Bu nailiyyətlər dövlət başçısının düzgün müəyyənləşdirdiyi strategiyanın qürurverici nəticəsidir.**

Ölkəmizin digər aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, iri infrastruktur layihələrinin reallaşdırılması təcrübə qazanması dünya birliyi tərəfindən də böyük hörmət və rəğbətlə qarşılanır. Bu uğurlar ölkəmizin dünyanın siyasi xəritəsində yerini daha da möhkəmləndirir.

Əvvəlki illərdə başlanmış münaqişələrin, qarlı toqquşmaların davam etməsi, dünyanın müxtəlif ölkələrində geniş vüsət almış kütləvi etiraz aksiyaları, qarşıdurmalar və iqtisadi böhran Azərbaycana da öz təsirini göstərmişdir. Bütün bunlara baxmayaraq, ölkəmiz öz müstəqil yolu ilə uğurla getmiş və bu gün də getməkdə davam edir. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı məlumat verilməmişdir. Xarici siyasət sahəsində əldə olunan uğurlardan danışan ölkə rəhbəri ötən il xarici ölkələrə səfərləri, həmçinin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri barədə məlumat verdi. Ötən il xarici siyasətdə qazanılan uğurları diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, keçən il xarici ölkələrə 16 səfər etmiş və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, həyata keçirilən xarici siyasət çoxşaxəli olub. Bu da respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayının gündən-günə artmasına öz təsirini göstərmişdir. Dövlət başçısı qonşu dövlətlərdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.

Göründüyü kimi, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar özünü daha qabarıq şəkildə büruzə verir. Faktlar da təsdiqləyir ki, ölkəmiz inkişaf, tərəqqi, sabitlik məkanıdır. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, respublikamız öz yolu ilə inamla irəliləyir.

Dövlət başçısı nitqində ötən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olduğunu diqqətə çatdırdı. Dedi ki, bu görüşlərdə praktiki məsələlər həll edilmişdir. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir: "Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa, bütün qonşularımızla çox düşünlülmüş siyasət apararaq, gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm

inkişaf etdiriləcəyinə əminliyini ifadə edən dövlət başçısı bundan sonra da müsəlman aləmində nüfuzumuzun, çəkiminiz, rolumuzun daha da artacağına vurğuladı.

Bildirildi ki, ötən il Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı dövlət siyasətinin prioritetini təşkil edib. Belə ki, bu istiqamətdə aparılan siyasət həmin qurumla yaranmış soyuq münasibətlərə son qoydu. Təsədüfi deyildir ki, ötən il Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində bir neçə mühüm, əhəmiyyətli qərar qəbul etdi. Bu qərarlar bir daha təsdiqlədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyədə davam etdirmək

prioritetini təşkil edir. Dövlətimizin başçısı öz nitqində bir daha bildirdi ki, münaqişənin nizamlanmasında mövqeyimiz dəyişməz qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Qeyd olundu ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də məhz bu ifadələr öz əksini tapıb.

Prezident danışıqların davam etdirilməsi prosesinin başlandığı barədə də məlumat verdi: "Baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçıрмаq



Azərbaycan müstəqillik yolu ilə uğurla irəliləyir

regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır".

Ölkə başçısı Azərbaycanın müsəlman aləmində reytinginin getdikcə artdığını da diqqətə çatdırdı. Vurğuladı ki, respublikamız müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Bu, dövlət başçısının rəhbərliyi ilə həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən siyasi kursun uğurlu nəticəsidir. Bu strategiya İslam aləmində həmrəyliyi, əməkdaşlığı getdikcə daha da möhkəmləndirir. Bu əməkdaşlığı yüksək qiymətləndirən respublikamızın başçısı keçən il Naxçıvan şəhərini İslam Mədəniyyətinin paytaxtı seçilməsinin təsədüfi olmadığını və Naxçıvan şəhərinin bu şərəfli adı çox böyük uğurla daşdığını bildirdi. Müsəlman ölkələri ilə əlaqələrimizin müxtəlif istiqamətlərdə

niyyətindədir. Möhtərəm Prezidentimiz də öz nitqində bu sənədlər barəsində məlumat verərək dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır: "Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini bir maneəli şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır".

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman dövlətimizin diqqət mərkəzində olub və bu gün də xarici siyasətimizin

isteyirdi. Hətta belə bir cəfəng fikirlər də səsləndirdi ki, guya, Azərbaycan qonardırma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır. Münaqişənin həllinə zidd olan belə bir cəhd dərhal tərəfimizdən rədd edildi. Təbii ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür qəbul edə və dəstəkləyə bilməzdilər. Vasitəçilərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşdü. Bundan sonra danışıqlar prosesi bərpa edildi. Danışıqlar Azərbaycan dövlətinin istədiyi kimi – Ermənistan ilə Azərbaycan arasında aparılır". Dövlət başçısı da bu formatın ən düzgün yol olduğunu bildirdi.

Xarici siyasətimizin uğurlarından söhbət düşəndə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mütləq qeyd edilməlidir. Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir, eyni zamanda, regionumuz üçün də mühüm addımdır. Çünki region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlısalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu gündəək mövcud olmamışdı. Ölkə rəhbəri də bunu yüksək

Hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

dəyərləndirdi və dedi ki, imzalanmış konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır: "Sadiq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur".

BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının Zirvə görüşünün bu il Bakıda keçirilməsi xarici siyasətimizin prioritetlərindəndir. Qürurverici haldır ki, Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Dövlət başçısının da vurğuladığı kimi, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına

caqlı sonluqda, əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Diqqətə çatdırıldı ki, məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə, Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Hazırda işğalçı ölkə çox dərin demografik böhran içindədir və depopulyasiya, yəni əhalinin azalması prosesi geniş vüsət alıb. Möhtərəm Prezidentimiz bir daha bəyan etdi: "Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kursulardan açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və



sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Xarici siyasətimizin uğurları Ermənistanın beynəlxalq aləmdə rəsmən işğalçı ölkə kimi tanınmasında böyük əhəmiyyət kəsb edir. İşğalçı ölkəyə rəhbərlik edən kriminal rejim artıq süquta uğradı. Belə də olmalı idi. Əlini həm qonşu, həm də öz xalqının qanına batırması kriminal rejimin məntiqi sonluğu belə acınacaqlı olmalı idi. Dövlət başçısının qeyd etdiyi kimi, bu acına-

Ermənistanda yeni vəziyyət yarandı".

Ölkə rəhbərinin "Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq, əlbəttə ki, buna nail olmaq üçün bir şərt var – Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır" – qətiyyətli işğalçı ölkə üçün ibrət dersi olmalıdır.

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin fəaliyyətinin 20 illiyi münasibətilə tədbir keçirilib



□ **Yanvarın 14-də Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin arxiyepiskop kimi fəaliyyətinin 20 illiyi münasibətilə tədbir keçirilib.**

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşe Azərbaycanın bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıklarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşe Azərbaycanın dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.

Yeparxiyanın ölkəmizdə 20 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşe bildirdi: "Azərbaycanda dini icamamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icamamızda aid kilsələr fəaliyyət göstərir. Ölkədəki tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətə imkan verir. Bu sahədə dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qo-



yulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mən Prezident İlham Əliyev tərəfindən dəfələrlə ali mükafatlarla təltif olunmuşam. Bu, dini icmalara göstərilən diqqətin təzahürüdür".

Arxiyepiskop qeyd edib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıb. Bu problemlərdən

bir də cəmiyyətdə dini və milli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop deyib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almalıdırlar.



Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian



icmasına təbrik məktubunu oxuyub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək pravoslav xristian icmasının nümayəndələrinə təbriklərini çatdırıb. Azərbaycanda millət və din fərqi olmadan hər kəsin dini ibadətini rahat şəkildə yerinə yetirdiklərini vurğulayan şeyxülislam bildirib ki, dinindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.

Pravoslav dini icmasının üzvlərinin digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşadıklarını vurğulayan Allahşükür Paşazadə diqqətə çatdırıb ki, icma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak edəblər.

Qarşıya qoyulan vəzifələri uğurla icra edəcəyik

□ **Bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Cənab Prezidentin həmin iclasdakı nitqi ilə diqqətlə tanış oldum. Ötən il qazanılmış uğurlarımızdan danışan ölkə rəhbəri mənim çalışdığım sahədə də əldə olunmuş nailiyyətlərə toxundu.**

"Keçən il biz meliorativ tədbirlər görməklə 100 min hektar torpağa su verilməsini təmin etdik. Onlardan 60 min hektara su verildi, ancaq çox zəif verildi. Yəni, keçən il o torpaqlara suyun verilməsi yaxşılaşdırıldı, 40 min hektara isə heç vaxt su verilmirdi, bu da əkin dövriyyəsinə cəlb edilmiş suvarılan yeni torpaqlar olacaqdır. Yəni, həm 2017-ci ildə 100 min hektara, həm də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına çox böyük dəstəkdir. Bu il artıq verilən təkliflərə görə, ən azı, 80 min hektara suyun verilməsi nəzərdə tutulur. Bundan əlavə, 300 subartezian quyusu qazılacaq. Biz onu hər il edirik, keçən il də, əvvəlki illərdə də. Üç yüz subartezian quyusunun qazılması kəndlərdə həm içməli suya olan tələbatı ödəyir, həm də ki, kənd təsərrüfatına xidmət göstərir", – deyə cənab Prezident bildirdi.

Son illər ölkədə qeyri-neft sektorunun inkişafı başlıca istiqamətlərdən biridir. Kənd təsərrüfatı bu sahədə xüsusi əhəmiyyət kəsb edir və dövlətimiz bu sektorun inkişafına böyük



diqqət yetirir. "Azərbaycan Respublikası regionların 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nda respublikanın 50 rayon və 3 şəhərində həyata keçirilməsi nəzərdə tutulan meliorasiya-irriqasiya, eləcə də sel və daşqınlarla qarşı mübarizə tədbirləri əvvəlki illərdə olduğu kimi uğurla davam etdirilərək dörd il ərzində 223 min hektar suvarılan torpaqların su təminatı və 82 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 103 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövrriyyəsinə cəlb edilmiş, sel və daşqınlara qarşı 17 kilometrə yaxın sahilbərkitmə işləri həyata keçirilmişdir. Eyni zamanda, əkin sahələrinin suvarma

və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün istifadəyə verilmiş 1067 ədəd subartezian quyusunun 1000 ədədi proqramın icrası dövründə möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmiş vəsait hesabına həyata keçirilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkün olduğunu göstərən ulu öndərimiz Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən əsaslı tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində bö-

yuk nailiyyətlər əldə olundu. Bu gün kənd təsərrüfatının sürətli inkişafı suvarma sistemlərinin təkmilləşməsinə tələb edir. Meliorativ tədbirlər görməklə yeni torpaq sahələrinə su verilməsi işi artmaqda davam edir. Əkin dövriyyəsinə cəlb edilmiş suvarılan yeni torpaqlar ildən-ilə artmaqdadır.

Rəhbərlik etdiyim

Göyçay Suvarma Sistemləri İdarəsinin kollektivi də ötən ili uğurlu nailiyyətlərlə başa vurmuşdur. Çalışacaq ki, bu il də rayonun suvarma sistemlərində heç bir ciddi problem yaranmasın.

Şakir ƏHMƏDOV,
Göyçay Suvarma
Sistemləri
İdarəsinin müdiri

İqtisadiyyat

□ Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” adlı hesabatında bu il Azərbaycanda ÜDM-in artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.



Xatırladaq ki, bundan bir qədr əvvəl isə adı çəkilən beynəlxalq maliyyə qurumu tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyada ən inşahatçı ölkə elan edilib. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox inşahat tədbiri həyata keçirilib. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib, BRICS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib.

Əlbəttə, bu mühüm uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada aparılan iqtisadi islahatların reallaşması nəticəsində əldə edilib.

Ölkəmizdə strateji yol xəritələrinin ötən il üçün nəzərdə tutulan müddəaları uğurla icra olunub, o cümlədən, mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, agro və texnoparklar və sənaye məhəllələri yaradılıb. Vergi və gömrük strukturlarında mühüm yeniliklərə imza atılıb. Reallaşdırılan islahatlarda əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması olub.

Ötən il ərzində Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin ixrac potensialı daha da gücləndirilib, tranzit imkanlar genişləndirilib, rəqəbatqabiliyyəti sənaye məhsullarının ixracının təşviqlə bağlı dəstək mexanizmləri uğurla həyata keçirilib.

Şübhəsiz ki, bu istiqamətdə reallaşdırılan tədbirlər artıq öz nəticələrini verməkdədir. Belə ki, Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə etmək məqsədilə ölkə başçısının müvafiq tapşırıqlarına əsasən sənaye parkları və məhəllələri yaradılıb, müvafiq infrastruktur qurulub, həmin ərazilərdə müasir texnologiya və standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. Artıq sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılıb. Azərbaycanda 2016-cı ildən təbii qazın investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 330 layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələrə 2,8 milyard manata qədər

əməkdaşlıq 1995-ci ildən başlayıb. Dünya Bankı ilə Azərbaycanın uzunmüddətli və davamlı əməkdaşlığının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərimizin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı

faktiki olaraq biznes mühitinin yaxşılaşdırılması respublikada sahibkarlığın inkişafına təkan verib. Azərbaycanda 700 mindən artıq sahibkar qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərir. Sahibkarlığın fəaliyyətə başlaması üçün tələb olunan vaxt, prosedur və

Azərbaycanda bu il 3,6 faiz iqtisadi artım proqnozlaşdırır

tərəfindən dəstəklənib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının başlıca istiqamətləri olub.

Xatırladaq ki, 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar, sıçrayışlı iqtisadi inkişaf strategiyası irəli sürülüb. Məhz bunun nəticəsində son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın vəsait yatırılıb. Qeyri-neft sektoruna yatırılan vəsait

resurs baxımından Azərbaycan dünyada ilk onluqda gedən ölkədir.

Azərbaycan iqtisadiyyatının rəqəbat qabiliyyəti dünyada 140 ölkə arasında 35-ci yerdə qiymətləndirilir ki, bu da bilavasitə dövlətimizin başçısının apardığı iqtisadi siyasətin məntiqi nəticəsidir.

Son 15 il ərzində Azərbaycanın regional və global müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində də böyük nailiyyətlər əldə olunub. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi, 6 beynəlxalq



Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə bir sıra ixrac təşviqi mexanizmləri tətbiq olunub, xarici ölkələrə ixrac missiyaları həyata keçirilib.

Yeri gəlmişkən, dövlət səviyyəsində sahibkarlığın, qeyri-neft sahəsində istehsalın və ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, sahibkarlığın inkişafına, əhalinin sosial rifah halının, həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə müsbət təsir göstərir.

Xatırladaq ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edib.

Ötən il Azərbaycanda ÜDM 1,4 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye məhsulu istehsalı 1,5 faiz, qeyri-neft sənayesi 9,1 faiz, kənd təsərrüfatı üzrə istehsal isə 4,6 faiz artıb. Hesabat dövründə 11 milyard manatı qeyri-neft sektoruna olmaqla, ölkə iqtisadiyyatına 17,2 milyard manat investisiya yatırılıb, strateji valyuta ehtiyatları 45 milyard dollar təşkil edib.

Yazının sonunda Azərbaycanın Dünya Bankı ilə əlaqələri barədə də bəzi məqamları vurğulamaq istərdik. Ölkəmiz 1992-ci ildən Dünya Bankı Qrupunun üzvü olsa da, əməli şəkildə

100 milyard manatdan çox olub. 2003-2017-ci illərdə Azərbaycanın qeyri-neft sektoru 3,2 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, kənd təsərrüfatı 1,8 dəfə, rabitə 4,9 dəfə, turizm 20,2 dəfə artıb. Bu artımın həyata keçirilməsi nəticəsində ölkədə işsizlik səviyyəsi 5 faizə qədər endirilib, 1,9 milyon yeni iş yeri yaradılıb. Azərbaycan işsizliyin aşağı səviyyəsinə görə, dünyada ilk onluqda gedən ölkələrdən biri kimi təsdiqlənib. Həmçinin yoxsulluğun səviyyəsi son 15 ildə 5 faizədək endirilib. Bu da onu göstərir ki, ölkədə aparılan iqtisadi siyasət sosialyönümlüdür. Əldə olunan iqtisadi gəlirlər yoxsulların sayının azaldılması və orta sinfin güclənməsi ilə müşayiət edilib.

İnfrastrukturun istər nəqliyyat-logistika, istər sosial sahədə gücləndirilməsi nəticəsində bu gün Azərbaycanın bütün ərazisində elektrifikasişdırılma, təbii qazla təminat, su-kanalizasiya sistemlərinin yenilənməsi, yolların, körpülərin, uşaq bağçalarının, xəstəxanaların, məktəblərin tikintisi həyata keçirilib.

Hazırda Azərbaycan dünyada insan inkişafı indeksinə görə 8ndə gedən ölkələrdən biridir. Biznes mühitinə gəldikdə isə, Azərbaycan dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Avropa və Mərkəzi Asiya regionunda 3 ən inşahatçı ölkədən biri olub və

aeroportun istifadəyə verilməsi, min kilometrə qədər çəkilmiş yeni yollar, körpülər bilavasitə ölkəmizin nəqliyyat-logistika ilə bağlı mövqelərini gücləndirir.

Respublikamız dünyada, həm də enerji ölkəsi kimi tanınıb. Bu gün Azərbaycanın 7 əsas neft-qaz ixrac kəmərləri var. Şəxələndirilmiş neft-qaz ixrac kəməri sistemində malik olan respublikamız təkcə özünün karbohidrogen ehtiyatlarının deyil, həm də regionun bütövlükdə karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır.

İndiyədək Dünya Bankı Azərbaycanla təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verib, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilib. Dünya Bankının Azərbaycan üçün strateji layihələrə, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinə verdiyi dəstək xüsusi yer tutur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

□ Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu artıq çoxdandır ki, beynəlxalq aləmdə öz uğurlu nəticələrini göstərir. Dövlət başçısı tərəfindən müəyyənəşdirilmiş bu siyasət məhz xalqımızın milli mənafeyinə, həmçinin respublikamızın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu siyasətin nəticəsidir ki, artıq dünya birliyi Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələrin həyata keçirilməsinin mümkünsüzlüyünü etiraf edir. Azərbaycan dövlətinin fəal üzvü olduğu BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatlar ölkəmiz haqqında əsl reallıqları, ərazi bütövlüyümüzü qəbul edir və Ermənistanın işğalçı siyasətini pisləyirlər.



Son vaxtlar Avropa Parlamentinin ölkəmizin ərazi bütövlüyünün qəbul edilməsi istiqamətində bir-birinin ardınca qəbul etdiyi qərarlar Azərbaycanın Avropa İttifaqı da Ermənistanın işğalçı siyasətindən tənqə gəlib. Bunu bir neçə gün əvvəl Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə, bundan bir qədər sonra isə Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Alt Komitəsinin sədri Anna Fatikanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogeriniyə ünvanladığı müraciət də təsdiqləyir. Həmin müraciətdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin qarşısının alınmasından bəhs olunur.

Müraciətdə Azərbaycan ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Avropa İttifaqı vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu bildirilir. Bununla yanaşı, qeyd edilir ki, bəzi hallarda, hətta Avropa İttifaqı ölkələrində yerləşən turizm agentlikləri tərəfindən də təşkil edilən belə qanunsuz səfərlər beynəlxalq hüquq pozur, işğala haqq qazandırmıq məqsədi güdür və Avropa İttifaqının nüfuzuna zərbə vurur. Digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda “arzuədliləşmiş şəxs” elan edildiyi, həmçinin hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yolalan Avropa İttifaqı ölkələri vətəndaşlarının da təhlükə altına düşə biləcəyi müraciətdə öz əksini tapır.

Müraciətdə qeyd olunan məqamlar nəzərə alınaraq, Avropa İttifaqı tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı soruşulur.

Göründüyü kimi, bu müraciət Avropa Parlamentinə kimi nüfuzlu bir qurumun

komitəsi tərəfindən ünvanlanıb. Təşkilatın nümayəndələrinə də yaxşı məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu əraziyə səfər edənlər ilk növbədə Azərbaycan dövlətinə müraciət etməli, səfərlər razılaşdırılmalıdır.

Bir qədər əvvəl Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfəri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının deputatı, baronessa Kerolayn Koksun rəhbərliyi altındakı nümayəndə heyətinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edərkən separatçılarla görüş keçirməsi, Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Zmayın işğal olunmuş ərazilərimizə qanunsuz səfəri Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, həm də beynəlxalq hüquq normaları və prinsiplərinə ziddir.

Bu səfərlər çərçivəsində Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin separatçı rejimin nümayəndələri ilə danışıqlar aparması, hər hansı bir sənəd imzalaması nəinki beynəlxalq hüquq normalarına, hətta Fransanın qanunvericilik aktlarına da ziddir. Çünki Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidareetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmini sənədində bildirilir ki, yerli özünüidareetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağan olunur.

Ermənistandakı qüvvələr tərəfindən təşkil edilən bu səfərlərdə əsas məqsəd Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma sepa-

ratçı rejimin təşviqinə xidmət etməkdir.

Ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin adları “Azərbaycana girişi arzu olunmayan şəxslər” siyahısına daxil edilib. Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Alt Komitəsinin sədrini narahat edən məsələlərdən biri də məhz budur.

Xatırladaq ki, Ermənistan hakimiyyəti də Azərbaycanın işğal olunmuş ərazilərinə belə qanunsuz səfərlərin tez-tez baş tutmasına canfəşanlıq edir. Bununla, guya həmin ərazilərin Ermənistanla məxsus olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmağa çalışırlar. Hətta ötən il Ermənistan baş nazirinin arvadı Anna Hakopyan Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etmişdi. İşğalçı ölkənin baş nazirinin arvadı, guya “Qadınlar sülh naminə” təşəbbüsü ilə bu səfəri reallaşdırmış. Görünür, hələ də dark edə bilmirlər ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxındır ki, işğal altında saxlayır və nəticədə bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün kimi doğma yurd-yuvalarından dirdərin salınıb. Bu adam hələ də başa düşmür ki, sülh tərəfdarı müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq üçün bütün imkanlardan istifadə etməlidir. Özünü sülh tərəfdarı kimi qələmə verən Anna Hakopyan öz övladını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi xidmətə göndərməməli idi. Bütün bunlar Paşinyanın, onun arvadının işgüzarlıqdan, riyakarlılıqdan xəbər verir.

Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Alt Komitəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə bağlı müraciəti, gec de olsa, işğalçı ölkəyə sarsıdıcı zərbədir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Ağır miras Nikol Paşinyana “yüklandı”

□ İşğalçı ölkədə baş verən hadisələr ilə sürətlə cərəyan edir ki, yerli mətbuat nəyi necə yazacağını, hansı xəbəri daha tez verəcəyini bilmir. Məsələn, dünən kütləvi informasiya vasitələri yazdılar ki, Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bir az sonra xəbər gəldi ki, Serj Sarkisyanın tərəfdarları Armen Sarkisyanın sərəncamı ilə qətiyyərlə razılaşmırlar. Əsas iddiaları da odur ki, Nikol Paşinyan seçkidə qalib gəlməyib.

İki gün əvvəl <https://www.kavkaz-uzel.ru/yazdi-ki-ermeni-vetenpervler/> Gümrükdəki Rusiya hərbi bazasının önünə toplaşaraq, “Rus ordusu, Ermənistandan rədd ol!” şüarları ilə izdihamlı etiraz aksiyası keçirilib. Həmin aksiyadan sonra erməni



ekspertlər yazırdılar ki, ölkədə baş qaldıran antirus əhval-ruhiyyə Nikol Paşinyanın baş nazir postuna təsdiqlənməsini əngəlləyəcək. Ancaq bir gün sonra hadisələr tamamilə başqa istiqamətə yönəldi. İki gün əvvəl baş nazir postuna təsdiqlənəcəyi şübhəli görünən Nikol Paşinyan prezidentdən tapşırıq aldı ki, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırsın.

Ancaq erməni mətbuatı bununla da kifayətlənmir. Bir neçə ay əvvəl iqtidarda, indi müxalifətdə olanlar yazırlar ki, bu gün Ermənistanda nəyin və ya nələrin baş verdiyini de bilən yoxdur, nələrin baş verəcəyini də. Onlar narahatlıq keçirirlər ki, ölkədə baş verənlərin hamısı Azərbaycanın xeyrinə olacaq.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

□ “Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bunu həm yerli, həm də beynəlxalq ictimai-siyasi xadimlər etiraf edirlər. Qeyd edirlər ki, bütün bunlar nəyə gətirib çıxaracaq, məlum deyil. Yerli siyasi şərhçilər də bildirirlər ki, ölkədə emiqrasiya kritik həddə çatıb, yoxsulluq və işsizliyin səviyyəsi durmadan artır. Əhali acından ölməmək üçün xarici ölkələrə üz tutub. İqtisadi tənəzzül, aclıq və səfalet yürüdüüyü işğalçı siyasəti ilə özünü təcrid yurtdışına salmış Ermənistanın bugünkü real mənzərəsidir. Ölkədə sosial layihələr həyata keçirilmədiyindən əhalinin həyat səviyyəsi hər ötən gün aşağılaşır”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektor, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev bildirdi.

Prorektor qeyd etdi ki, işğalçı ölkə məhvə doğru irəliləyir. İşsizlik səbəbindən ölkəni tərk edənlərin sayı getdikcə artır. Bir çox ailə isə Ermənistandan birdəfəlik çıxıb gedib. Hətta hökumət miqrasiya axınının qarşısını almaqda acizdir. Ölkədə tüğyan edən məmur özbaşnalığı və rüşvətxorluq əhalini tənqə gətirib. Bütün bunlar barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da söhbət açıldı. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanın

işğalçı siyasəti bu ölkəni bütün regional layihələrdən kənarda qoyub. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı, demək olar ki, çökmüb.

Respublikamızın rəhbəri bildirdi ki, Ermənistan çox dərin demografik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan bütün dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.

İşğalçılıq siyasəti Ermənistanı məhvə aparır



Bəzi beynəlxalq qurumların ikili standartlardan əl çəkməməsinə, Ermənistanda baş verən saxtakarlıqlara göz yummasına tənqid edən ölkə rəhbəri dedi ki, necə ola bilər ki, Ermənistanda son illərdə keçirilmiş prezident və parlament seçkilərinə, – o seçkilərdə ki,

böyük miqyasda saxtakarlıq olub, – beynəlxalq təşkilatlar müsbət rəy verirlər? Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?

Təəssüf ki, demokratiyadan, ədalətdən dem vuran beynəlxalq

təşkilatlar, o cümlədən, Avropa Şurası, Avropa Parlamenti və digərləri bu saxtakarlıqlara, biabırçı seçkiyə göz yumdular. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Birmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Sözsüz ki, bütün bunlar ikili standartların mövcudluğundan irəli gəlir.

M.Allahverdiyev dedi ki, dövlətimizin başçısı işğalçı ölkəyə hazırkı ağır vəziyyətdən çıxışı yolunu da göstərdi: “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq, ancaq, əlbəttə ki, buna nail olmaq üçün bir şərt var: erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

□ Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında 2018-ci il ölkə iqtisadiyyatında əldə edilən müsbət nəticələrə verdiyi qiyməti xatırlatmazdan əvvəl diqqəti bir məqama yönəltmək istədim. Bu, ötən bir həftə ərzində neftin qiymətlərində baş verən oynamalarla bağlıdır. Qeyd edim ki, keçən ilin oktyabr ayının 4-də neft satışının son 4 ildə ən yüksək nöqtəyə, yəni 1 barel üçün 86 dollar 36 sentə çatan qiymətlər dekabr ayının 26-da 35 dollar 89 sent və ya 41,5 faiz azalaraq, 1 barel üçün 50 dollar 47 sentə endi. Bu ilin əvvəlindən yenidən yüksəlməyə başlayan qiymətlər yanvarın 11-də gündüz saatlarında, hətta 1 barel üçün 62 dollar 40 sentə qədər artdı. Bundan sonra qiymətlər təzədən enməyə başladı. Günün sonunda doğru isə qiymətlər daha sürətlə aşağıya düşərək, 1 barel üçün 60 dollar 55 sent səviyyəsində qərarlaşdı.



Ötən il iqtisadiyyatımızın uğurlu inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib

Neftin qiymətləri ilə bağlı prosedə bu qədər diqqət yetirməyimi təkcə “qara qızıl”ın dünya iqtisadiyyatındakı rolunu və təsirini oxuculara izah etməkdən ibarət deyil. Bu, həm də dünya bazarlarında neftin qiymətlərinin sözügedən məhsulun istehsalçılarından biri kimi tanınan Azərbaycan üçün kifayət qədər maraqlı olması səbəbindən mövzuya daha yaxından yanaşmaq istəyimizlə bağlıdır.

Bəli, neftin qiymətlərinin bu qədər siyasiləşdiyi bir dönmədə təbii təbii bizi bəxş etdiyi bu nemətə güvənmək istəyində deyilik. Çünki post-neft dövrü adlandırılan bir dönmədə iqtisadiyyatın real sektorunu daha sürətlə inkişaf etdirmək qarşıya mühüm vəzifə kimi qoyulub. Neftə güvəncimizin azalması

gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.

Cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında keçən il əldə edilən uğurlu iqtisadi göstəriciləri diqqətə çatdıraraq, ümumi daxili məhsulun 1,4 faiz olmasını, qeyri-neft sektorunun inkişafının 1,8

üzlənəcək. Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bununla bağlı dedi: “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal etmiş torpaqlardan çıxarılmalıdır”.

Azərbaycan hazırda bölgənin ən böyük transmilli layihələrinin müəllifi və baş icraçısıdır. Ötən il Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələrinin uğurla reallaşması, “Azerspace-2” peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıt polipropilen müəssisəsinin, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi bu sırada dayanan layihələrdəndir. Bu layihələr on illər boyu ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək.

Yola saldıığımız ildə Azərbaycanın daha bir uğuru da ötən əsrin 90-cı illərinin əvvəllərində ətrafında intensiv müzakirələr aparılan bir məsələnin – Xəzər dənizinin hüquqi statusunun həll edilməsi oldu. Yeri gəlmişkən bu problemin həllində Xəzər yarı ölkələrin hər biri iştirak etsə də, Azərbaycan Prezidentinin rolu daha çox diqqət cəkdi.

Hesabat dövründə hökumətin əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsi üçün müəyyənləşdirdiyi



üçün əsaslarımız kifayət qədər böyükdür. Bu əsasların nə qədər kəskin olduğunu bir daha nəzər salmaq, fikrimcə, yerinə düşərdi.

Ümumiyyətlə, neftin qiymətlərinin əvvəlki dövrlərdə müəndə artıb-azalması, eləcə də son iki il ərzində 112 dollar 36 sentdən 34 dollar 74 sentə qədər azalması və sonradan 34 dollar 74 sentdən 69 dollar 5 sentə və ya 86 dollar 40 sentə qədər yüksələ bilməsi və yenidən aşağı düşməsi faktına əsaslanarsaq, heç bir halda iqtisadiyyatın yükünü, necə deyirlər, neftin ipinin üzünə yığmaq olmaz. Bu məsələni ən yaxşı dəyərləndirən də Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.

Dövlət başçısının hakimiyyətə gəldiyi ilk günlərdən etibarən neftdən asılı olmayan iqtisadiyyatı qurmaq planları zaman – zaman uğurla reallaşır. Bu planın birinci mərhələsində əldə edilən ən böyük uğur Azərbaycan iqtisadiyyatının strukturunda qeyri-neft sektorunun xüsusi çəkisinin 45 faizdən 70 faizə qədər yüksəldilməsi oldu. Bu istiqamətdə tədbirlər həyata keçirilərkən böyük inkişafı hesabına paralel şəkildə iri infrastruktur layihələrini reallaşdırmaq yolu ilə Azərbaycanın bütün bölgələrində tam əlverişli biznes mühit yaradıldı və 2015-ci ilin sonlarından etibarən mövcud şəraitdə ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına revac verildi.

Hazırda ölkənin ayrı-ayrı bölgələrində yaradılan sənaye zonaları, aqroparklar xarici və yerli investisiyaların cəlb edilməsini stimullaşdırılması hesabına qurulub, eyni zamanda, minlərlə yeni iş yerlərinin açılması ilə müşayiət olunan yeni istehsal və emal müəssisələri iqtisadiyyatın qeyri-neft sektoruna öz töhfəsini verməkdədir.

Qeydlərimin bir yerdə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin hesabat dövrünün göstəricilərinə verdiyi qiymətlə, habelə qarşıda duran vəzifələri müəyyənləşdirməklə bağlı fikirlərini diqqətə çatdırmaq istədim.

Dövlə başçısı iclasda dedi: “Bu gün Azərbaycan iqtisadi inkişafı baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik böyük imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Bütcdəmə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı bəzə təmin etməkdir. Xoşagəlməz hallara qarşı mübarizəni



faiz həddinə çatmasını, sənaye istehsalının 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artmasını xatırladı. Bildirdi ki, hesabat dövründə inflyasiya cəmi 2,3 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 9,2 faiz artıb. Manatın məzənnəsinin sabitliyi qorunub. Kənd təsərrüfatında 4,6 faiz artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub, bunun 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb, 118 mln daimi iş yeri yaradılıb.

Keçən il valyuta ehtiyatları 3 milyard dollar məbləğində artırılıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu, çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Bu borcun yaxın illərdə daha da azaldılması məqsədilə müvafiq program hazırlanıb.

Bütün bunlar göstərir ki, hazırda iqtisadi cəhətdən tam müstəqil olmaq Azərbaycanı siyasəti müstəvidə də tam sərbəst davranmağa və öz haqqını tanımaq uğrunda heç kimdən çəkinmədən konkret siyasət sərgiləməyə imkan verir. Bu gün dünya siyasət meydanında gedən ükil standartlar fonunda Azərbaycan üçün Dağlıq Qarabağ kimi ağırlı məsələnin həllində cənab İlham Əliyevin apardığı düşünülmüş xarici siyasətin məntiqi nəticəsi açıq-aydın nəzərə çarpır. Məhz bu siyasət Dağlıq Qarabağ probleminə Ermənistan kimi işğalçı bir ölkənin beynəlxalq aləmdə mövqelərini gündən-günə zəiflədir. Bu, həm də ona görə mümkün ola bilər ki, Azərbaycanın iqtisadi dayaqları kifayət qədər möhkəmdir və getdikcə daha da güclənir. Ermənilərə havadar olanlar da artıq başa düşməyə başlayıblar ki, onların rəğbət bəslədikləri bu dövlətcəyizin, necə deyirlər, bütün orkanları yalnız Azərbaycanın döğənağında keçə bilər. Əks halda, bu ölkə gec-tez öncə iqtisadi və bunun ardınca isə siyasi çöküşlə

proqramlar uğurla icra edildi. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni mənzillər verildi ki, bu da son illərin rekord göstəricisidir.

2018-ci ildə 140-dən çox məktəb tikilib, cari ildə isə 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur, eyni zamanda, bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin və beş “ASAN xidmət” mərkəzinin açılması da gözlənilir.

Nazirlər Kabinetinin iclasında hesabat dövründə yekun çıxışında sosial-iqtisadi inkişafımızın digər mühüm detallarını da dəyərləndirərək, 2019-cu ildə iqtisadiyyatı qarşısında duran vəzifələri müəyyən etdi: “Mən əminəm ki, biz 2019-cu ildə də qarşıma qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır. Mən giriş sözümə qeyd etdim ki, keçən il dərin islahatlar ili olmuşdur. Bu islahatlar cəmi il ərzində özünü göstərdi, əlbəttə ki, gələcək illərdə özünü daha böyük həcmə göstərəcək. Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək”.

Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, cari il Azərbaycan iqtisadiyyatı daha sürətli inkişaf yolu ilə irəliləyəcək. İqtisadiyyatda qeyri-neft sektorunun üstün inkişafı prioritet təşkil edəcək. Başlıca hədəf isə ixracı əvəzləyəcək yerli istehsalın həcmində artırılmasından və qeyri-neft sektorundan ixracın həcmində əhəmiyyətli dərəcədə yüksəldilməsindən təmin olunmasından ibarət olacaq.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor

□ *Azərbaycan Respublikası Prezidentinin hər yeni ilə xalqımızın həyatının ən əlamətdar hadisəsi ilə bağlı ad verməsi müstəqillik illərinin daha bir ümummilli ənənəsinə çevrilmişdir. Yaranmış bu ənənəyə uyğun olaraq, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2019-cu ilin ən əhəmiyyətli hadisəsi – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi şərafına ilk ayını yaşadığımız il ölkəmizdə “Nəsimi ili” elan etmişdir.*

Azərbaycan Prezidentinin çoxəsrlik poeziyamızın dünya ədəbiyyatı xəzinəsində layiqli yer tutan görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsiminin növbəti yubileyini 2019-cu ildə xalqımızın həyatının ən əlamətdar hadisəsi kimi müəyyən etməsi müstəqil dövlətimizin milli-mədəni dəyərlərimizə necə yüksək qiymət verməsinin daha bir parlaq göstəricisi kimi ölkə ictimaiyyətində böyük məmnunluq doğurdu, beynəlxalq aləmdə geniş əks-səda verdi. Bununla bağlı görkəmli ziyalı,

səviyyəsində qeyd edilməsinə nail olmuşdu. Dünya şöhrətli siyasət və dövlət xadimi olmaqdan əlavə, həm də çağdaş beynəlxalq aləmdə böyük sənət hamilərindən biri kimi məşhurlaşmış Heydər Əliyevin müstəqillik dövründə “Kitabi-Dədə Qorqud”un 1300 illik, Füzulinin 500 illik yubileylərini dünya mədəniyyətinin önəmli hadisələri səviyyəsinə qaldırması azərbaycanlıları ən qədim və mədəni xalqlardan biri kimi tanımaq missiyasına layiqli töhfələr olmuşdur.

Nəsimi dünya poeziyasının ən kamill nümunələri sırasında diqqətləyiq yer tutan əsərlərində daim insanın əzəmətinə, bəşəri məhəbbəti və şəxsiyyət azadlığını tərənnüm etmişdir. Anadili şeirin humanist ideyaları, yeni məzmun, deyim tərz və bədii lövhələrə daha da zənginləşməsinə dəmiş şairin misilsiz xidmətləri var.

Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güvvətli təsir göstərmişdir. İmadəddin Nəsiminin adı həqiqətə naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Fikrət Qoca sona dedi:
– Ədəbiyyat tariximizdə

təsnif edildiyi kimi, Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fəvqəlbəşəri varlığını əzəmətinə tərənnüm etmişdir. Şair-filosofun istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Homer yalnız Yunan, Firdovsi fars, Rustaveli gürcü, Şekspir ingilis, Puşkin rus xalqına deyil, bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi irsi də bütün xalqların sərvətidir. Prezident İlham Əliyevin bütün bunları bir daha dünyanın nəzərinə çatdırmaq üçün tarixi bir sərəncam verməsi, 2019-cu ilə bütövlükdə “Nəsimi ili” elan etməsi xalqımızın nədəni həyatına davamlı bir təntənə bəxş edəcək.

Düşmənlərimizin, bədxahlarımızın Azərbaycan xalqına hər cür şər və böhtan atdığı, onu dünyanın nəzərində aşağılamağa çalışdığı bir dövrdə Nəsiminin parlaq şəxsiyyəti və ideali fonunda bir il beynəlxalq mədəni həyatın diqqət mərkəzində olmaq, həqiqətən, ümummilli bir hədəfdir. Bu sənət marafonunu uğurla dünyaya çıxarmaq, müdrik və qəhrəman babamızın təmsalında özümüzlə bir daha dünyaya təqdim etmək üçün hər bir soyadımız, ilk növbədə isə söz adamlarımız bu gündən ümummədəni zəfər yürüşünə səfərbər olmalıdırlar.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”



Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca ürek sözlərini belə ifadə etdi:

– Hər bir xalq dünyada yetirdiyi böyük dövlət xadimləri, tarixində önəmli rol oynamış qəhrəmanları ilə yanaşı, həm də bəşər mədəniyyətinə verdiyi sənət adamları ilə tanınır. Humanist, həqiqət daşıyıcısı olan sənət artıq çoxdan bütün xalqların ortaq sərvəti sayılır. Bu baxımdan xalqımız dünya söz xəzinəsinə İslam peyğəmbərinin də tanıdığı Dədə Qorqud kimi ulu ozan, Nizami, Xaqani, Nəsimi, Füzuli, Vəqif, Sabir, Cavid və digərləri kimi bir çox mütəfəkkir söz dahisi bəxş etməsi ilə haqlı olaraq büynür.

Ümummilli lider Heydər Əliyev bu önəmli amillə həmişə yüksək həssaslıqla yanaşmış, Azərbaycanı böyük tarixi şəxsiyyətləri və sənət korifeyləri ilə tanımaq üçün zəruri işlər görmüş, dəyərli milli-mədəni ənənə yaratmışdır. Ulu öndər hələ sovet dövlətinin tərkibində olduğumuz dövrdə Nizaminin 840 illik, Nəsiminin 600 illik yubileylərinin dünya

Strateji əlaqələrə kölgə salmaq qeyri-mümkündür

□ *Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı təxribat xarakterli açıqlaması ölkə ictimaiyyətinin nümayəndələri arasında kəskin narazılıq doğurmuşdur. Bu barədə Azərbaycan Tibb Universitetinin professoru, tibb üzrə elmlər doktoru Anar Ağayev dedi:*

– Hesab edirəm ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin son boyanətli ölkələrini atasında ikitərəfli strateji münasibətlərin ruhuna tamamilə ziddir.

Sirr deyil ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlər yaranıb. Bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir. Təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər. Görünür, bu müsbət amil Rusiya xarici siyasət idarəsində kimləri isə çox ciddi

narahat edir.

Lakin həmin bədxah qüvvələr heç bir vaxtda müstəqil Azərbaycanla RF arasında ki yaxın qonşuluq, dostluq əlaqələrinə kölgə sala bilməzlər. Belə ki, bu münasibətlər dövlətlərimizin başçıları möhtərm İlham Əliyev və hörmətli Vladimir Putin tərəfindən müəyyənləşdirilərək inkişaf etdirilir.

Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistan



fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ermənistan isə monoetnik dövlətdir.

Gəlin həqiqətin gözüne dik baxaq. Ermənistanda erməni əsilli uşaqlar rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dən çox rus dilində tədris müəssisəsi vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.

Azərbaycan hər zaman RF vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub. Rusiya vətəndaşlarının böyük əksəriyyəti ölkəmizə səfərlərindən məmnun qalıblar və qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər.

Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak ediblər.

Sonda bir daha vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla dost və qonşu ölkədir. Öminəm ki, müstəqil ölkələrimiz arasında ikitərəfli əlaqələr bundan sonra daha da güclənəcəkdir.

Söhbəti yazdı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Mariya Zaxarovanın Qafqaz həqiqətlərini bilməməsi inandırıcı deyil

□ *Çünki onun düşüncələrinə əl gəzdirilib. Rusiya – Azərbaycan dostluq və tərəfdaşlıq münasibətlərinin artan sürətlə inkişaf etdirilməsi kimlərsə yuxusuna haram qatır və onlar gizli variantlarla Moskva – Bakı dostluğuna xələl gətirməyə çalışırlar. Belə hallar, həmişə olduğu kimi, indi də var və dost ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın tərəflərin hər ikisi üçün arzuolunmaz hesab edilən açıqlama ilə çıxış etməsi də məhz bədxahlarımızın sifarişli kimi qiymətləndirilməlidir. Qətiyyətlə demək olar ki, həmin açıqlamada Rusiyanın dövlət siyasəti ifadə edilmir.*

Mariya Zaxarovanın heç kəsə məlum olmayan səbəblər üzündən kəskinlərini hansısa qadağaya görə ittiham etməsi qətiyyətlə başadüşülən deyil. Rusiyanın dövlət rəsmiləri dəfələrlə bəyan ediblər

Bəs onda nə üçün “qaraya ağ” deyir?

ki, Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Yəni bu ölkədə bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri sülh və əmin-amanlıq şəraitində, birgə yaşayırlar.

Respublikamız hər zaman bütün ölkələrin vətəndaşları, xüsusən, Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Təkcə 2018-ci ildə 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub və heç bir problem müşahidə edilməyib.

Mariya Zaxarova kimi məlumatlı adamın bütün bunları bilməməsi bir aybıdır, bilərəm, qərəzli şəkildə danışması ikitərəfli əlaqələri zərərli edir. Təəssüf ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla bundan əvvəl də çıxış edib. Təbii ki, biz həmin qərəzli açıqlamalara münasibət bildirmək istəmirik. Ancaq onu demək istəyirik ki, Azərbaycan və Rusiyanın prezidentləri təkcə ötən il ərzində 6 dəfə görüşüblər. Arzu edərdik ki, Rusiya Xarici İşlər Nazirliyində də bu faktın mahiyyətini götür-qoy edib, sonra danışsınlar.

Telman HAQVERDİYEV,
fəlsəfə elmləri namizədi,
dosent

Əməkdaşlıq

Azərbaycan və Koreya arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb

İqtisadiyyat naziri Şahin

Mustafayev Koreya Respublikasının Azərbaycanı səfiri Kim Tonq Op ilə görüşüb.

Nazirlikdən verilən xəbərdə deyilir ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, dövlət və hökumət başçıların yüksək səviyyəli səfərləri çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Koreya arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, Koreya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

Nazir Şahin Mustafayev iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib.

Azərbaycan və Koreya investisiya sahəsində də əməkdaşlıq edirlər. Koreya tərəfindən Azərbaycan iqtisadiyyatına 180 milyon dollara yaxın, Azərbaycan tərəfindən isə Koreyaya 474 milyon dollar investisiya yatırılıb. İqtisadiyyat naziri Koreya Beynəlxalq



Kim Tonq Op ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, imzalanacaq sazişin bu baxımdan əhəmiyyətini qeyd edib.

Görüşün sonunda Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb.

Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev, Koreya Respublikasının Azərbaycanı səfiri Kim Tonq Op imzalayıblar.

Sənədə Azərbaycan Respublikası və Koreya Respublikası arasında texniki yardım və qrant müqaviləsi üzrə birgə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

“Xalq qəzeti”

Bu yaxınlarda “EGE Hospital”da dekabr ayının 20-də daha bir uğurlu əməliyyat baş tutub. Belə ki, 58 mm abdominal aorta anevrizması (aortanın daimi patoloji genişlənməsi – balonlaşma) olan xəstəyə Endovaskular Abdominal Aorta Anevrizması təmiri (EVAR) həyata keçirilib.

Adətən, ölkə xaricində aparılan bu əməliyyat “EGE Hospital”da gerçəkləşib

İnsan həyatı üçün olduqca təhlükəli hesab edilən, 55 mm-dən böyük olan abdominal aorta anevrizmalarının cərrahi müalicəsi çətin və risklidir.

Lakin bu çətinliyi gözə alan məşhur invaziv kardioloqlar və texniklər - dosent dr. Uygur Çağdaş Yüksel, texnik Kənan Şixiyev, uzman dr. Aysel İslamlı, texnik Xəqani Rzayev, dr. Abdullatif İlbey, texnik Sərxan Sadıqov

əməliyyatı böyük məsuliyyət və peşəkarlıqla həyata keçiriblər. Hazırkı tibbi statistika-yə istinadən bu tip xəstələr cərrahiyyəsiz endovaskular (qapalı) üsulla müalicə olunur.

“EGE Hospital”da da eyni diaqnozlu xəstələrin müalicəsində bu üsul uğurla tətbiq edilir.

“Xalq qəzeti”

EGE HOSPITAL



Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır

Trendin məlumatına görə, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ



Prezidenti Donald Trampın kürdlərlə bağlı Türkiyəni təhdid etməsinə cavab olaraq bildirib. Belə ki, ABŞ lideri bir müddət öncə bildirib ki, Ankara Suriya kürdlərinə qarşı hücum edəcəyi halda Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

İ.Kalın qeyd edib ki, Suriya kürdlərini ABŞ-ın da terror təşkilatları siyahısında olan PKK ilə əyniləşdirmək böyük səhvdir.

Almaniyada 16 sahibkar və menecer ixtisasartırma kursu keçəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, birgə proqram çərçivəsində sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər.



İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda deyilir ki, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar.

Almaniya-Azərbaycan birgə proqramına əsasən, 16 sahibkar və menecerdən ibarət ilk qrup 25 mart – 19 aprel 2019-cu il tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində qrup üzvlərinin səfərə hazırlığı, onların məlumatlandırılması məqsədilə görüş

keçirilib. Tədbirdə agentliyin idarə heyətinin sədr müavini Nadir Adilov və qurumun digər əməkdaşları sahibkarların nəzəri biliklərinin artırılması, müasir idarəetmə təcrübəsinə yiyələnməsi, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, sahibkar və menecerlərin suallarını cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə indiyədək 379 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətinə menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

İsrail XiN-in binasında qaz qumbarası partlayıb



Qüdsdə İsrail Xarici İşlər Nazirliyinin binasında qaz qumbarası partlayıb. Yerusəlim polisindən verildiyi məlumata görə, bazar günü qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan bir neçə mühafizəçi zərər çəkib.

İlkin informasiyada bildirilir ki, partlayış qumbaraların saxlanıldığı binanın anbarında baş verib. Hadisə yerində polis əməkdaşları işləyir, hadisənin səbəbləri araşdırılır.

Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmasının qarşısını almaq üçün kondisionerlər söndürülüb.

“Xalq qəzeti”

MAYK POMPEONUN səfəri yarımçıq qaldı



ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, dövlət katibi Mayk Pompeo Yaxın Şərq turnesini ailə üzvünün vəfatı ilə əlaqədar təcili başa vurub.

Ərəb ölkələrinə bir həftəlik səfər çərçivəsində Pompeo Qətərdəki vəziyyəti müzakirə etmək üçün Fars körfəzindəki altı ərəb ölkəsində görüşlər keçirməyi nəzərdə tuturdu. Pompeo sonuncu görüşü Qətərlə qonşu ölkələr arasındakı münasibətlərin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş Küveytdə keçirməyi planlaşdırmışdı.

Dövlət Departamentinin nümayəndəsi Robert Palladino Blomberg agentliyinə bildirmişdir ki, Pompeo Omanın paytaxtı Maskatdan sonra səfəri yarımçıq saxlayaraq dəfn mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlara qayıdacaq. Küveytdə səfər bir müddət sonra həyata keçiriləcək.

“Xalq qəzeti”

ISO standartlarına tam cavab verir



Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti qiymətləndirmədən sonra belə qərar verib.

BANM-dan aldığımız məlumatda bildirilir ki, TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də qiymətləndirmə apararaq, ali məktəbin müxtəlif şöbələri və kafedralarında

olub, iş fəaliyyətini analiz ediblər.

Qiymətləndirmənin yekunu olaraq ali məktəbin malik olduğu ISO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiq edilmiş və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyə edilmişdir.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Türkiyədən Trampa cavab:

Biz heç bir təhdiddən QORXMURUQ!



ABŞ Prezidenti Donald Trampın açıqlamaları strateji tərəfdaşlığa uyğun deyil.

Trendin məlumatına görə, bunu D.Trampın açıqlamalarına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, strateji tərəfdaşlıq məsələləri sosial şəbəkələrdə müzakirə olunmur: “Biz görürük ki, Trampa Suriyadan qoşunların çıxarılmasına ilə bağlı təzyiqlər olunur və o, çətin vəziyyətdədir. Bununla belə, bu məsələlər sosial şəbəkələrdə

müzakirə olunmamalıdır”.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə heç bir təhdiddən qorxmır: “Biz ac, susuz da qalsaq, lazım olan addımları atacağıq. ABŞ və digər ölkələr Türkiyəyə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, D.Tramp öz “Twitter” səhifəsində Türkiyənin Suriya kürdlərinə zərbə endirəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını çökdürəcəyini bəyan etmişdi. Eyni zamanda, o, kürdləri Türkiyəni təxribata sürükləməyə çağırıb.



İlq hökm sürür: “İran Birləşmiş Ştatların “müşəri”lərinə və Pompeo’nun “insan hüquqları müdafiəçilərinin nümunələri” adlandırdığı keçmiş şah və ya indiki başkənsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək”. M.C.Zərif ABŞ-ı İranda itirməsi həqiqəti ilə barışmağa çağırıb.

Liviya Ərəb Ölkələri Liqasının sammitində iştirak etməyəcək



Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Ömər el-Arbd bildirmişdir ki, Liviya yanvarın 18–20-də Beyrutda keçiriləcək Ərəb Ölkələri Liqasının sammitində iştirak etməyəcək.

Bir müddət öncə Benqazi şəhərinin Liviya fəhlələri şurasının rəhbəri Fauziyyə Fərəcani də açıqlama vermişdir ki, Livanın Baş naziri Saad Hərrinin dövlətinə baxmayaraq, sammitdə iştirak etməyəcək.

Şənbə günü Livanın Ali İslam Şiə Şurasının başçısı

Əbdül Amir Kabalan Ərəb Liqasının dənəvi ilə bağlı təcili müşavirə keçirərək liviyalıların dənəvi olunmasına etirazını bildirmişdir. Kabalan Liviya Şiə din xadimləri Musa Sədr, Məhəmməd Yaqub və jurnalist Abbas Bədrəddinin oğurlanmasını pisləyərək, Liviya nümayəndələrinin

“Xalq qəzeti”

Tender komissiyası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 10 lot üzrə keçirilir.
Lot-1. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təşkilinin satınalınması.

Lot-2. Beynəlxalq Caz Festivalının təşkilinin satınalınması.

Lot-3. Xalq və milli bayramların təşkilinin satınalınması.

Lot-4. Mədəniyyət günləri və tədbirlərin təşkilinin satınalınması.

Lot-5. Görkəmli incəsənət xadimlərinin yubiley tədbirlərinin, yarıdıcılıq və anım gecələrinin təşkilinin satınalınması.

Lot-6. Rostropoviç X Beynəlxalq Musiqi Festivalının təşkilinin satınalınması.

Lot-7. "Gələrsən-görərsən" Şəki Beynəlxalq Uşaq Teatr Festivalının təşkilinin satınalınması.

Lot-8. İnformasiya daşıyıcı tumbalara xidmət işlərinin təşkilinin satınalınması.

Lot-9. Reklam, çap və digər informasiya daşıyıcısı məhsullarının hazırlanması işlərinin satınalınması.

Lot-10. Alüminium Beynəlxalq Müasir İncəsənət biennalesinin təşkilinin satınalınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalanmış, möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon- +994124939385
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi, III mərtəbə
VÖEN- 1700015381
H/h- AZ78C-
TRE00000000000002178501

Bank rekvizitləri:
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/h- AZ-

41NABZ0136010000000003944

Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi

həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 12 fevral 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 13 fevral 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ

tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlaqədar əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə tamaşanın keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurda əlavə məlumat almaq üçün maraqlı olanlar 012 465 64 43 nömrəli telefonla (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlığı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxal

Xarici xəbərlər

Böyük Britaniya

Alimlərin tədqiqatı



Britaniyalı alimlər uzunömürlülüüyün, xoşbəxtliyin və gənc qalmanın sirrini açıqlayıblar. London kollecinin tədqiqatçıları 4 il 50 yaş və daha yuxarı yaşlarda olan 7304 könüllü üzərində müşahidə aparıblar. Məlum olub ki, həftədə ən azı bir dəfə doğmaları, dostları və yaxınları ilə görüşən, onlarla idman-əyləncə tədbirlərinə, muzeyə, teatra baş çəkənlərin sağlamlığı daha möhkəm olub. Alimlərin fikrincə, ahi yaşda aktiv həyat tərz sağlamlığa müsbət təsir edir. Xəbəri "Phys.org" verib.

Dünyanın ən uzun təyyarəsi



İngiltərənin Bedfordşir əyalətində dünyanın ən uzun təyyarəsi hazırlanıb. Bildirilir ki, "Airlander 10" adlı təyyarəni Hibrid Hava Vasitələri şirkəti istehsal edib. Şirkətin icraçı direktoru Stiven Maqlenan dünyanın ilk tam həcmli hibrid təyyarəsini istehsal standartlarına uyğunlaşdırmağa çalışdıklarını bildirib. 2020-ci ildə yeni modelin mülki aviasiya sahəsində istifadəyə verilməsi planlaşdırılıb.

Xəbəri "BBC News" verib.

Rusiya

Ən problemli avtomobillər



"Avtonet" portalının mütəxəssisləri Uremont xidməti vasitəsilə Rusiyada ən problemli avtomobilləri müəyyən ediblər. Bildirilir ki, bu ölkədə ən çox təmir üçün VAZ avtomobil sürücüləri

(18 faiz) mürciyyət edirlər. İkinci yeri 8 faizlə "Toyota" sahibləri tutur. İlk üçlüyü isə 6 faizlə "Ford" sahibləri tamamlayır. Məlumatı "Auto.tut.by" yayıb.

Çin

Xarici ticarətin həcmi artıb

Çinin xarici ticarət döviyyəsinin həcmi ötən il 12,6 faiz artaraq 4,62 trilyon dollar təşkil edib. Bu bəyanatla Çinin Baş Gömrük İdarəsinin rəsmi nümayəndəsi Li Kuyven çıxış edib. O deyib ki, ötən il ölkənin ixrac sektoru 9,9 faiz artaraq 2,14 trilyon dollar olub.

Xəbəri RIA "Novosti" verib.

İspaniya

La Liqada ən çox qol vuran futbolçu



Kataloniyanın "Barselona" futbol klubunun hücumçusu Lionel Messi La Liqada "Eybər"la oyunda 400-cü qolunu vurub. O, bu qələbəciliyə La Liqada meydana çıxdığı 435 oyunda nail olub.

Qeyd edək ki, Messi La Liqanın 90 illik tarixində ən çox qol vuran futbolçudur. Madridin "Real" klubunun sabiq hücumçusu Kriştiano Ronaldo isə 311 qolla siyahıda ikinci yerdədir. Xəbəri "Futbolhd.ru" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Pentaqon Qətərdə hərbi mövcudluğunu gücləndirir

ABŞ Əl-Udeyddəki hərbi bazasını genişləndirəcək



❑ **Rəsmi Vaşinqton və Doha Birləşmiş Ştatların Qətar ərazisindəki Əl-Udeydə hərbi aviasiya bazasının fəaliyyətini genişləndirməyi qərara alıblar. Bu sahədə sıx əməkdaşlığı nəzərdə tutan sənədi ABŞ-ın dövlət katibi Mayk Pompeo və Qətarın xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani imzalayıblar. Məlumatı "Anadolu" agentliyi yayıb.**

Qətarın xarici işlər naziri Dohada səfərdə olan dövlət katibi M. Pompeo ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: "ABŞ ilə Qətar arasında sağlam bünövrəyə əsaslanan əlaqələr formalaşıb. Bizim ölkələr arasındakı strateji münasibətlərdə keyfiyyət sıçrayışı əldə edilib".

Xatırladaq ki, sözügedən hərbi bazada ABŞ-ın regiondakı silahlı qüvvələrinin Mərkəzi Komandanlığı yerləşir. ABŞ hərbiçiləri mərkəzdən Suriya, İraq və Əfqanıstandakı hərbi əməliyyatlara nəzarət edirlər. Sonda bildirək ki, Qətar rəsmiləri bir müddət əvvəl Əl-Udeydə bazasının ABŞ-ın daimi hərbi bazalarının siyahısına əlavə olunacağını bildirmişdilər.

M.HACIXANLI, "Xalq qəzeti"

❑ **İrənin Hərbi Dəniz Qüvvələrinin istifadəsinə "Fateh" adlı yeni sualtı qayıq verəcək. Bildirilir ki, yanvarın 29-da istismara verilməli qayıq İranın milli istehsalıdır.**



İran "Fateh" adlı sualtı qayığı istifadəyə verir



Bu barədə açıqlama verən İranın Hərbi Dəniz Qüvvələri komandanı, admiral Hüseyn Hanzadə qayıqın Atlantik okeanına

göndiriləcəyini bildirib. Admiral qeyd edib ki, ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr sürətlə üzmək imkanına malikdir. Bundan başqa, yeni qayıq təchiz olunan elektron cihazlarla suyun altından yerin üzərindəki hədəfləri vura bilir.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

İranda təyyarə qəzası

❑ **İrənin paytaxtı Tehrandan 40 kilometr qərbdə "Boeing 707" yük təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qırğızstanın paytaxtı Bişkekdan kirəcə gəlmiş. Təyyarədə 16 nəfər olub. Onlardan 15-i həlak olub. Yalnız təyyarənin bort mühəndisi sağ qalıb.**

"İRİNA" agentliyinin məlumatına görə, təyyarənin qəzaya uğramasına pilot səbəb olub. Yük təyyarəsi

"Payam" aeroportuna enməli imiş, lakin təyyarə "Fəth" aeroportuna enib və qəzaya uğrayıb.



Faktla bağlı araşdırma aparılır.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Sabunçu Rayon Gənclər və İdman İdarəsi

Gənclər və idman tədbirlərinin keçirilməsi məqsədilə mal və materialların satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka təklifləri 21 yanvar 2019-cu il saat 15.00-a qədər qəbul ediləcəkdir. Telefon -425-04-53.

Əlaqələndirici şəxs-Malik Məmmədov. Ünvan-AZ 1040, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1.

Hava proqnozu

❑ **Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Aralıq bölgələrində cənub-qərb küləyi esəcək. Gecə 2-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civa sütunundan 755 mm civa sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. ❑ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayırı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi esəcək, gündüz ayırı-ayrı yerlərdə aralıq bölgələrində qar yağacaq. Gecə 1-6, gündüz 5-10 dərəcə

şaxta, gündüz 5-10 dərəcə isti olacaq. ❑ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kelbəcər, həmçinin Daşkənd-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi esəcək, gündüz ayırı-ayrı yerlərdə aralıq bölgələrində qar yağacaq. Gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. ❑ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi esəcək, gündüz ayırı-ayrı yerlərdə aralıq bölgələrində qar yağacaq. Gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. ❑ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-

qərb küləyi esəcək, gündüz ayırı-ayrı yerlərdə aralıq bölgələrində qar yağacaq. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. ❑ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilasuvar, Saatlı, Şirvan, Hacıqabul, Salıyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi esəcək, gündüz ayırı-ayrı yerlərdə aralıq bölgələrində qar yağacaq. Gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. ❑ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi esəcək, gündüz bəzi yerlərdə aralıq bölgələrində qar yağacaq. Gecə 3-6, gündüz 10-14, dağlarda gecə 0-3, gündüz 8-12 dərəcə isti olacaq.

Pakistanda nəhəng neft emalı zavodu tikiləcək



❑ **"Reuters" agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı Pakistanın liman şəhəri Qvadarda 10 milyard dollar dəyərində neft emalı zavodu inşa edəcək. Bu barədə Səudiyyə Ərəbistanının neft və energetika naziri Xalid Əbdüləziz əl-Falih məlumat verib.**

Bildirilir ki, zavodun inşası ilə bağlı saziş Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn-Salmanın fevral ayında İslamabada səfəri zamanı

imzalanacaq. Bundan əvvəl isə Xalid Əbdüləziz əl-Falih bölgəyə gələrək zavodun tikiləcəyi yerlə əlaqədar araşdırmalar aparıb. Pakistanın neft naziri Qulam

Sərvər Xan və dənizçilik naziri Əli Zəidi onu müşayiət ediblər.

Pakistanın neft naziri bildirib ki, Səudiyyə Ərəbistanının yeni layihəsi onun Çin-Pakistan iqtisadi Dəhlizinə qoşulmasına kömək edəcək. İslamabad ötən ilin sentyabrında müvafiq təkliflə Ər-Riyada müraciət etmişdi.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

OPEK+ ölkələri Bakıda neft hasilatının azaldılmasının bazara təsirini müzakirə edəcək

❑ **OPEK+ ölkələri Azərbaycanda neft hasilatının azaldılması şərtlərinə əməl olunmasını nəzərdən keçirəcəklər.**



OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Mazrui bildirib ki, OPEK+

monitorinq komitəsi bu ilin fevralında Bakıda neft hasilatının azaldılması sazişinin icrasının bazara təsirini müzakirə edəcək.

Mazrui əlavə edib ki, dünya neft bazarlarında mərhələli sıçrayışlar müşahidə olunur,



hasilatda balans istehsalçı ölkələrin və neft istehlakçıların maraqlarına xidmət edir.

"Xalq qəzeti"

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinq Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətində

olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinq ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller aparacaqlar.



ABŞ-da qar çovğunu

❑ **ABŞ-ın Atlantik okeanı sahillərində qar çovğunu hökm sürür. Kolumbiya dairəsi, Merilind və Virciniya ştatlarında qar çovğunu tüğyan edir.**

Artıq qar çovğunu paytaxt Vaşinqtonu cənginə alıb. Avtomobil yolları bağlanıb, 100-dən çox aviareys təxirə salınıb. Şosse yolunda 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

✓ **Qərbi Kaspi Universiteti tərəfindən Həsən Kənan Burhan oğlunun adına verilmiş tələfəti itdiyi üçün etibarlı sayılır.**

Allah rəhmət eləsin

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorluğu və kollektivi Bakı Dövlət Universiteti Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor

VÜSƏT ƏFƏNDİYEVİN

vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznün başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 6816
SİFARIŞ 143
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00